



■ İradə Aytel

Son günler içimde bir cümle dolaşır: "arzularını söyleyecək birisi varsa, yaşayırsan". Arzularım var, söyleyecek kimsəm yoxdur ve bu yoxluğun etrafında neçə gündür var-gel edirdim ki, kitablarımın arasından bir kitab məni "çağırdı". Bu, Akif Səmedin - ululardan ulu, alilərdən ali, sözü qanad götürüb yallı gedən, cəngə səsləyən, ağrışan, ağriyan, sevdiren, sevən Akif Səmedin seçilmiş əsərlərinən ibaret şeirlər kitabı idi. Və döndənə oxuduğum, oxuduqca oxundugum (sanki özüməm bu kitab, vəraqətliyəcək varaqladır, güldükəcə guldürür, hönkürdükce hönkürdür), dərdimi, sevincimi, arzularımı - diqqət edin, arzularımı söylediyim bir kitab.

"Kitab insanın ən yaxın dostudur" kələminin doğruluğuna bir daha təpnaraq, Akif Səmed diliylə özümü oxumağa başladım:

Akif Səməd - 60

zanılmasıdır. Əbu Turxan). Bu qazanc isə hər insan oğluna qismət olmur. Ömrəndən sonrakı həyatı yaşamaq üçün akifəmədlərin ömrünə qarışmalıdı ömrün. Ele qarışmalıdır ki, rəhən əbədi olanın dirilər sənin ölümünü nə həsəd apara...

22 iyul ruh şairimizin, mövlənimiz, irfanımız Akif Səmedin bu fani dünyamızla təməsinin 60 il tamam olacaq. Onu sevənlər, onun yoluyla addimlayanlar, dostları, yaxınları hamısı birağızdan almış yaşıını təbrük edəcək şairin. Kimse deməyəcək ki, altmışın dördde üçünü bizimlə oldu, daha yoxdu Akif Səməd! Kimse onun yoxluğundan söz açmayıcaq. Hami birağızdan onun əbədi həyatını alqışlayacaq, ona əbədi həyat arzulayacaq! Hami həvəsle dostlarının onun ad gүnүne hədiyyə etdiyi "Ölüm nə mənedir ki..." adlı filmindən, ("ARB Aran Media şirkətinin "Aranfilm" yaradıcılıq mərkəzi" tərəfindən çəkilib. Direktor İqbal Məmmədəliyev, filmin ssenari müəllifi və rejissor Yegane Əbdürəhmanova, prodüsser Nicat Məmmədov, Bədii rəhbər Tahir Tahiroviç), "60 inci" adlı altmış şeiri toplanmış yeni kitabından (nəşriyyatın direktorları Nayma Qaramanlı, Ferman Qəhrəmanov, kitabın redaktoru İbrahim İl-

*Bu nə yeriş, bu nə nazdi,
Amandı, ay gedən, əylən.
Bu günlər, yoxsa sabahlar
Gümandı, ay gedən, əylən.*

*Gülə can verən arıyiq,
Yönü sevdaya sarıyiq,
Ölüm heç nədi, ayrıraq
Yamandı, ay gedən, əylən.*

*Açıb yasəmən kolları,
Açılib bize qolları,
Tani getdiyin yolları,
Dumandı, ay gedən əylən.*

Və bu məqamda qürbətdə vətən-leşən, ruhu mövəlan olan, böyük şairimiz Məmməd İsmayılin Akif Səməd - Akif Səməd poeziyasının özü olan bu gəryili barədə fikirləri yadına düşdü: "...Akif Adəmdən üzü bəri sürüb gələn şeirlər elə qatına düşdü ki, o qat irfani ruhun yenidən şahlanmasına getirib çıxaracaqdı. Çıxdı da!... "Öylənl!" desə də, yaşadığı zaman kesimində əbədiyyətə qovuşmağa teləsen də hamidan çox özü idi". Elə buradanca bir nəticəyə gəlirəm: irfan özü əbədiyyətə qovuşmaq deyilmi, əbədiyyətə qovuşmaq özü ölməzlik deyilmi?

* * *

"Ölmədən önce ölmək lazımdır" (Məhəmməd Peygəmbər)

şan) Akif Səməd ölümə (şeirə) son piçitlərini söyləyir:

*Görsəniz yoxam, deyin
Aytək batmağa getdi.
Öldü deməyin, dostlar,
Akif yatmağa getdi.*

Ölüm müqəddəsləşmirmi, ölüm ucalmirmi, ölüm şeirləşmirmi bura-da?...

Ölümə söhbət edən, sevgi boyda uca Akif Səməd yaradıcılığında sevgi şeirləri az yer tutur. Otuzunda əlliye baxıb sevginin sözə çevrilmək məqamını itirmişdim deyə:

*Pərvanə oduma gəlmir,
İlham da dadıma gəlmir.
Deyirlər, cavan olmuşam,
Bə niyə yadıma gəlmir.*

Yaxud, əllərin, tellərin bəxtəvər olan çağında ölümle (sözlə, şeirlə) söhbətin bir ahu telində qariyacağın-danmı qorxurdu:

*Əl-ələ qovuşub titrəyir-əsir,
Əllərin bəxtəvər olan çağdı.
Bir ahu telinə olmuşam əsir,
Tellərin bəxtəvər olan çağdı.*

Bəlkə də, ürəyində qımlıdayan o hiss içini tel-tel etdi deyə şair bu mövzudan söz salmağa çekindi:

*Yaz gəlib, hər tərəf iydə iyidir,
Yel əsdi, yamacda gül qımlıdadı,
Sənin gözlərində bənövşə açdı,
Mənim ürəyimdə tel qımlıdadı.*

Bütün bunlara rəğmən, söz adam-larına söz "öyrədən" redaktorlara yazdığı şeirdə "Mənim misralarım ilahi səsdi, Qumru neğməsidi, Qu neğmə-sidi", deyir və bu qumru neğmələrinin, qu neğmələrinin dünya durdurucu könlülləri riqqətə getirəcəyinə əminli-yini bildirir.

Rüstəm Behrudiyə yazdığı şeirdən) acıycəq qədər, Yaradanın fəxarəti, cesareti, qüdreti olan Yer üzünü qınayacaq qədər... ("eh Yerin başı batmasın, havayı, boş fırlanır...") Yaradanın yaratlığına (əbədiyyə - Yerə, faniyə - bize (insanlara) ironiyasına qədər...

*Aldanma, bağları sulu,
Yer nədi, göylərin qulu...
...özü fırlansa cəhənnəm,
Bizimlə qoşa fırlanır.*

Akif Səməd yaradıcılığı zaman-sız, məkansız olsa da,

*(Çox da ki, şimşəklər haqqə şığıdı,
Bu qanlar-qadalar haqq işığıdı,
Akifə oxşayıb, haqq aşığıdı...)*

Kiçik bir duraqda ləngiməyə da imkan tapır. Bu duraq zamanın durağıdır. Bu duraqda zamana boyun əyen boyunu əyrilər dara çəkilsə də, gərdiş qınanır:

*Fəleyin qarğışdı,
Kişi kimi arvadlar,
Arvad kimi kişilər.*

Və Akif Səməd yaradıcılığının əs-rərəngiz səmasından yerə enirsən bir anlıq. Misralardakı həqiqəti göz önün-də canlandırır fələyi sən də qarğıyır-san...

* * *

Akif Səməd yaradıcılığında Vətən mövzusu üst qatda olsa da, o qata hər oxucu çıxmır. O, mübaliğəyə, pa-fosa yol vermədən vətənin ağrısında ağrıyır, adamları - şeir yazarın (nağıl yazar, qanun yazarı) adamları oyat-maşa çalışır:

*Zaman ötür, sular axır,
Qazanımız köhnə, paxır,
Düşmən dağa bayraq taxır,
Düzdə şeir yazırıq.
Burdan o yana söz qalmadı...
Yaşasın Akif Səməd.*

Arzularını söyləyəcək birisi varsa, yaşayırsan!

Daha torpaqda atan,
Torpaqdan al ətrini,
...Atan balındı dahan...

Başımın tacı, qürurum, dayağım, ümidi, pənahım atamın ətrini "torpaqdan al", dedi dostum mənə ve bir də dedi ki, "Atan Vətəndi dahan". Soru sordum dostuma, sordum ki, "bəs ata yoxluğundan sonra bu yoxluq ilə mənim aramda sıpər olan, cəpər olan, o dərdi evimə yaxın buraxmayan anam necə, o da torpağı üz tutdu axı? Dostum dedi:

Hara gəldin, sözünə dön,
Çayır bitən izinə dön,
Dost istəsən özünə dön,
"Dost istəsən Allah yetər".

Özümə döñünce anamı gördüm, anamın səsini eşitdim, anamın laylasında uyudum ve Allahı "gördüm". Gördüm ki, Allah atama olan qürurumda, anama olan ərkimdə, balama olan sevgimdə, körpələrə olan mərhəmətimdə, güldə, çıçəkdə, külekədə... hər yerdədi. Gördüm ki, bütün sevgilərin, gözəlliklərin, vicdanın, namusun və s. en ali hisslerin məcmusudur Allah! Dosta tapındım, Allah'a tapındım. Və bir də göründən içimdəki mənə - içimdəki Allahıma, içimdəki nura tapındım, güzgündən hər kim baxır-bax-sın tapındığım Allahdırısa gözərimin güzgü olacağına inandım:

Gözüm güzgüyü güzgündü,
Güzgünün güzgüsü baxır.
Güzgündəki mən deyiləm,
Güzgündən özgəsi baxır.

İnandım ki, bu ömür də atam kimi, anam kimi, uşaqlığım, gəncliyim kimi mənim deyil.

Namərdinsən, mərdinsən,
Mənim deyilsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim deyilsən, ömrüm.

İnandım ki, mənim olmayanı mə-nim etmek üçün ömrəndən sonrakı hə-yati qazanmaliyam ("Ömrün ən böyük qazancı ömrəndən sonrakı həyatın qa-



yaslı, önsöz müəllifi Rüstəm Kamal), şairin fəxarət dolu adını yaşıdan kütəndən (Bakı şəhəri "Qurtuluş" qəsəbəsində) söz açacaq, Akif Səməd adını uca tutan, Akif Səmedin dostu, sirdası və bu dostluğa sadıq qalan Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başkanı Nəvai Metinə minnədar olacaq, bütün bu uğurlu işlərə təşəbbüs göstərdiyinə görə "çox sağı ol deyəcəklər".

Bax, budur ölümün zirvəsi! Bax budur ölməzlik!

* * *

Gözəllər bəxtəvər deyil,
bəxtəvərlər gözəldi!

Akif Səməd yaradıcılığı barədə yazdığını birinci yazıda fanidən əbədiyyə, alidən uluya, zərrədən günəşə doğru yol gedən və bu yolu keşmə-keşlərini adlayıb, nur tapdıqca ətrafinı da o nura çəğiran irfan şeirlərindən daha çox söz açıqça ətrafında çalışmışdım. Bu yazımızda isə Akif Səmedla öz dün-yam boyda bir məkanda, yaşadıqları-ram, yaşayacaqlarım (məchula doğru olsa belə) və bəxtəvər olmayan gözəlliklər barədə səhbət etmək, o gözəl olmayan bəxtəvərlərə gəndən baxıb, gözəl olan, lakin bəxtəverliyə gənən baxan gözəlliklərdən danışmaq istədim. Elə buradaca şairin "Öylənl" adlı gərayılısı məni yoldan əyləndi:

Oxuculara məlumdur ki, Akif Səməd yaradıcılığının ana xəttini ölmə səhbət təşkil edir.

*Yanana ölüm də kefdi,
Qanana qəbir də evdi.
Sağlığında sevəmmədim,
Öləndə ölümü sevdim.*

"Öləndə ölümü sevdim" fikri ilə şair ne demək istəyir? Burada məc-hula ilisib qalsaq da, belə bir nəticə hasil olur: ölüm Akif Səmed üçün cisin bu dünyani tərk etməsi deyil, ölüm "qələmdə sözü qocaltmadan" et-ri, qanı, gözəlliyi üstündə varaqlara düzəmkədi: "Adım Akifdi, özüm söz, özgə deyiləm, "sən"em, gel"!

Yananda ölü, şeir yazar və o ölü-mü (yazdıqlarını) sevir. Hər yazandan sonra yenidən dirilir, ömrələr alır ölümən və əbdiləşir.

*Qiş ölürem, yaz ölürem,
Yaz adam ölməz, ölürem,
Ürəyimdə söz ölürem,
Ağır səfərdən gəlirəm.*

Və yaxud:

*Guya ölüm haqq işidi,
Ölməmək qorxaq işidi.*

Və burada yatmağa gedən (şeir yaza bilməyen, cismi torpağa qarı-